



**AYNUR MUSTAFA**

## MƏHV OLMUŞ GƏLƏCƏK

(*hekayə*)

"...Yağışlı havada qol-qola girib titrəyən adamların, qaçaraq yağışın yerdə yaratdığı kiçik gölməçəni başqalarının üzərinə sıçradıb özünü yağışdan qorumaq istəyənlərin, siqaret-lərini çəkmək üçün ağacın altında dayanıb tüs-tünü acıgözlükə ciyərlərinə ötürənlərin, köşkdən aldığı qəzeti islanmamaq üçün paltosunu açıb sinə tərəfində gizlətməyə çalışanların iç dünyası indi onun gözündə nazik köynəkdə ora-bura qaçan, dişləri bir-birinə dəyən, soyuqdan bir yerdə dayana bilməyən balaca uşaqların cib dəsmalı satmağa çalışması qədər əzablı, ağriverici idi..."

Yağışın yağmasına özlərini "sevinirmiş" kimi göstərib ətrafdakıları gülüş sədalarına qərq edən qızların da, pencəklərinin qollarını əllərinin üstünə çəkən, ayaqlarının birini qoyub birini götürən, dostlarının yanında üşüdüyüünü bildirməmək üçün "mübarizə aparan" oğlanların da gülən dodaqlarının altında, bəlkə də, Kənül-də olduğu kimi, "Titanik"i batan okean boyda dünya vardi".

Kənülü bir ay olardı ki, tanıyordu. Adətən, şəhərdən kəndə gələn qızlar yeni mühitə çətin alışırlar, amma Kənül tamam fərqli qız idi. Ümumiyyətlə, onun bura alışib-alışmamasını hiss etmək də olmurdu. Kollecə gəldiyi ilk gündən başqa qızlarla elə də ünsiyyət saxlamır-dı. Düzü, qızlar onu elə də çox sevmirdilər.

Maraqlıdır, Kənül onlara heç nə eləməyib, amma həmişə ona qəribə baxırdılar...

Dərs zamanı elə gözəl çıxış edirdi ki, ondan sonra kiminsə mövzu barədə nəsə məruzə etməsi günah olardı. Həm də guya çıxıb nə danışacaqdılar ki? O, mövzu barədə onsuz da hər şeyi danışındı.

Murad onunla söhbət eləməyi çox istəyirdi, eyni zamanda yaxınlaşmağa da çəkinirdi. Kənül onların heç yaşıdı da deyildi. Həm də dün-yagörüşü də çox idi. Elə problem də burasındı ki, onunla nədən danışacağını bilmirdi. Cünki onun nə az, nə çox, düz 28 yaşı vardi.

\* \* \*

Zəng vurulan kimi arxasında qəcdi. Həmişəki kimi yenə çəkinirdi... Əlindən yalnız onu izləmək gəlirdi. Kənül yolqırığı stulların birində oturanda Murad yolun o biri tərəfində olsa da, onu gördü. Artıq geriyə yol yox idi, onun yanına getməli idi... Getdi də... Qeyri-ixtiyari yanında əyləşdi.

-Salam, Kənül..

-Hə, Murad... Salam. - Başını qaldırmadan gözlərinin ucu ilə ona baxdı. - Məni izləyirdin?

-Mən?

-Hə, sən... - Ona elə gəldi ki, bir az sərt səsləndi.

-Yox, əslində... - Elə çox həyəcanlanmışdı ki, nə danışacağını, hətta nə üçün onu izlədiyi-

ni belə unutdu.

-Niyə gəlmisən bura?

-Bilmirəm..

Başqa heç nə demədən sağıllaşıb ayağa qalxdı və getdi... Muradın özü belə öz fərasətsizliyinə heyrət etmişdi. Elə salamlaşmaq üçün gəlmışdı bura?..

Yolboyu bir daşı təpikləyə-təpikləyə dağınıq fikirləri ilə özünə əzab verirdi. Sanki içində böyük bir boşluq vardi. Gündən günə böyüyən o boşluğun içində boğulurdu. Tutqun hava, bəlkə də, iç dünyasındaki qara buludlardan xəbər verirdi.. Yağış yağışdı... Günlərlə yağışın yolunu gözləyirdi. Bilirdi ki, Tanrıının evindən gələn yağış içindəki boşluğu dolduracaqdı... O buna inanırdı...

\* \* \*

Səhər Murad gözlərindəki yorğunluqla ayıldı. Bəlkə də, həyatda ən böyük xoşbəxtlik yorğunluğu hiss etməkdir. Bəlkə də, yox... Heç özü də dəqiq bilmirdi. Bircə onu bilirdi ki, evdəki səssizlik və təkliklə birlikdə səhər yeməyi yemək çox əzablıdır. Bəzən də vahiməli... Hər gürün başlangıcı günəş doğulan zaman yenidən kədər libası da ölçülərinə uyğun olaraq əyninə tikilirdi. Daha heç nəyi düşünmək istəmirdi. Düşündükcə üzüyürdü... İlkin bütün ayları qış fəsləi olan dünyasında payız yağışı üçün darıxmışdı... Hə, bir də xəzan üçün... Ayaqlarının altında əzilən yarpaqların xışlılığı nəticəsində ruhuna gətirilən yeni bir musiqi sədası üçün darıxmışdı...

Bütün xeyallarından ayrılaraq kollecə getməli idi. Bu gün mütləq... mütləq onunla danışacaqdı...

\* \* \*

-Müəllim, olar?

-Gəl keç, tez ol, bir də gecikmə.

Yerində oturmağa gedənəcən gözü onu axtardı, amma yox idi. Deyəsən, gəlməmişdi...

-Arzu, Kənül gəlməyib?

-Yox.

İndi içindəki boşluq daha da böyüməyə başladı. Bu boşluğun içində isə cavabsız suallarla dolu eybəcər fikirlər vardi. "Görəsən, niyə gəlməmişdi?..."

\* \* \*

Dərs bitən kimi özünü tez çölə atdı. Kollecdəki insan çoxluğu onu daha da sıxırdı. Təmiz havanı ciyərlərinə çəkdikdən sonra ciyinlərində daşlığı "günahsız günahları"nı bir müddətlik yerə qoyaraq saf və pak cismi ilə göylərə baxdı... Tanrıının gözlərindəki gülüməsəmə simasına yayılarkən ağlı yenə də Könüldə idi..

Dünən onu izlədiyi yolları bir daha izləyərək düşüncələrinə qapıldı. Elə çox istəyirdi ki, ayaqlarının yol aldığı, ürəyinin apardığı yerlərə getməyi... Sadəcə, unutmaq istəyirdi, onu hər gün bir az daha sökən problemlərini, qayğılarını... Artıq daxilindəki aləm də ona gözəl gelmirdi. Nə olsun ki, 18 yaşlı gənc oğlandı..? O da iç-in-için aqlamaq, bağırmaq istəyirdi illərin kədərini söküb atmaq üçün... Ən böyük istəyi də Könüllə bircə dəfə də olsun ürəkdolusu danışmaq idi. Cünki Könüllə onu nəsə bağlayırdı. Bəlkə də, bu bağ hər ikisinin qəlbində yuva salan kədər idi...

-Murad... - Kənül elə dünən əyləşdiyi stulda oturmuşdu.

-Aaa, Sən... Sən burda idin? Bağışla, səni görə bilmədim.

-Başa düşürəm.. Gəl, otur.

Oturduqdan sonra ürək döyüntülərinin artdığını, indi yerindən çıxacaqmiş kimi döyündüyü hiss eləyirdi. Deyəsən, yenə həyəcanlanmışdı. Yenə də nə danışacağını bilmirdi. Elə bil dili tutulmuşdu. Həm də qorxurdu... Qorxurdu ki, deyəcəyi söz onun xoşuna gəlməz... Amma bir yerdən başlamaq lazım idi. Yoxsa bu səssizlik ikisini də boğacaqdı.

-Sən həmişə burda oturursan?

-Hə... Bura çox gözəldi. Bax, o ağacın başındakı yuvanı görürsən? Hər gün gəlib ora baxıram. Balaca quşlar o qədər gözəldirlər ki... Hə, hərdən də dalaşırlar. Hələ anaları yemək gəti-rəndə onların davalarını görəsən...

-Dərsə niyə gəlməmişdin?

-Gəlmək istəmədim. - On-on beş saniyə fasılə verdi. - Ora bax, mağazaya gedən yaşlı qadın... Hər gün bu saatlarda gelib 2 yumurta, bir balaca qatıq bankası və yarımkilo çörək alıb gedir. Hələ bankın karşısındaki dayiya bax... O da hər gün banka kartını salıb təqaüdünü yoxlaysırdı. O velosiped sürən uşaq isə hər gün rula ke-

çirdiyi bir salafan içki şüşəsini gətirib mağaza-ya təhvıl verir. Qarşılığında ona verilən pula binanın küncündəki məktəbə girib nəsə alaraq sevinə-sevinə velosipedini sürüb gedir. Həyat yaşayanda yox, qıraqdan izləyəndə çox gözəl olurmuş...

Araya yenə sükut çökdü...

-Səndən bir söz soruşa bilərəm?

-Hə.

-Sən xoşbəxtsən? (Muradin özü də öz sualına təəccübləndi... durduğu yerdə bu sualı niyə verdi axı..? Kaş ki, heç danışmadı.)

İlk dəfə idi ki, gözlərinin içində baxırdı... Xeyli baxdı, baxdı və cavab gəlmədiyini görüb:

-Əslində, yer üzündə heç kim xoşbəxt deyil! - dedi.

-Ola bilər... - Könül baxışlarını ondan çəkdi.

-İnanmiram məni başa düşəsən...

-Yox... başa düşürəm.. Heç mən də xoşbəxt olub-olmadığımı bilmirəm. Ümumiyyətlə, mən heç nəyi bilmirəm.

Elə bu vaxt məktəbdən yenicə çıxan qızla anası dinclərini almaq üçün onların yanında oturdu.

-Ana, daha məktəbə getmək istəmirəm.

-Niyə? Kimsə xətrinə deyib?

-Məktəbdə heç kim məni sevmir. Buna görə hər gün soyuyuram ordan. Dərsdə ürəyim çox sıxlıır.

-Daniş, görüm nə olub?

-Ədəbiyyat gecəsi olacaq deyə şeir demək üçün bir uşaq istəyirdilər. Mən də getmək istəyirdim, amma icazə vermədilər. (ağlayır)

-Bəlkə, yaxşı deməmisən?

-Ana, axı özün də bilirsən ki, şeiri çox sevirməm... həm də qəşəng deyə bilirəm.

-Bəs nə üçün icazə vermədilər?

-O biri uşağın anası məktəbdə müəllimə işləyir. Ona görə mənim əvəzimə o uşağı götürdürlər.

-Ay qızım, bunlar hələ kiçik məsələlərdir. Düşünmə belə şeyləri, bundan da böyük problemlərin olacaq. Hər kiçik çətinliyə görə də qırılmaz olmaz axı... Gəl, evə gedək. Sabaha yadından çıxacaq bunlar.

Onlar lap gözdən itənə qədər Murad gözlərini çəkə bilmirdi. Könül isə ondan fərqli ola-

raq, gözlərini yerə dikmişdi.

-İndi gördün ki, həyatda heç kim xoşbəxt deyil..? Hətta balaca bir qızın belə özü boyda sıxıntıları var. Bu sıxıntılar insanın içində kök salıb günü-gündən böyüür. Amma... mənim problemlərim öz yaşimdən da böyük dür... Daşıya bilmirəm artıq. Yorulmuşam. Özü də çox... Amma məcburam.

-Sən niyə belə bədbin düşünürsən? Əslində, mənim düşüncəmdə sən çətinliyi sevən biri kimi görünürsən. Asan olanlardan qaçıb, çətinlərə doğru gedirsən. Çox qəribədir..

-Asandan qaçmırıam, çətin olanların özü mənə doğru gəlir. Elə bilirsən, yaşamaq mənim üçün gözəldi? Hər gün, hər gecə əzab çəkirəm. Heç bilirsən, səhərin açılmasını gözləmək, gözlərini yumub yuxuya gedə bilmək necə çətindir..?

-Bəlkə, tək qalırsan deyə belədi? Hərdən məndə də olur. Sənin valideynlərin şəhərdədlər?

-Mənim valideynlərim yoxdur... (səsi titrəyirdi... qəhərdən gözləri qıpçırmızı olmuşdu)

-Bağışla məni... Bilmədəm...

-Yox, heç nə olmaz, sənin heç bir günahın yoxdur. - deyib sözünü kəsdi.

Demək olar ki, bura qədər söhbətləri gözəl alınmışdı. Amma gərək... Artıq nədənsə danışmağının heç bir mənası yox idi. Onsuz da hər şeyi bərbad eləmişdi.

-Valideynlərimi 14 il bundan əvvəl maşın qəzasında itirmişəm. - deyib, davam ediləcək əzablı səssizliyin qarşısını aldı... baxmayaraq ki, dediyi söz səssizlikdən daha çox əzablı idi..

-Mən qardaşla babamgildə qalırdım. Amma onlar da çox yaşılı olduqlarından bizə baxa bilmirdilər. Qardaşım da balaca idi... Hələ heç 1 yaşı da yox idi. Məni məktəbdən çıxarıb evləndirmək istəyirdilər..

-Niyə? - Bir az səbirsiz, bir az da əsəblə soruşdu.

-Çünki çox yaşamayacaqlarını bilirdilər... Elə bir müddətdən sonra nənəmin dünyasını dəyişməsi babamı tamamilə çökdürmüştü. Onun getməyini heç cür qəbul edə bilmirdi. Günü-gündən də öz vəziyyəti ağırlaşındı. Bundan sonra babamın fikri daha da qətiləşdi...

Məni tez bir zamanda biri ilə evləndirib qardaşımı da mənə əmanət etməli idi. Amma mən məktəbdən ayrılmak istəmirdim. 15-16 yaşında olan hər bir qızın gələcəklə bağlı böyük arzuları olur... Bəlkə də, arzularım məni böyük yanlışlığa apardı... Mən qardaşımı da götürüb evdən qaçdım. Bilirəm, çox günahkaram... Babam mənə görə öldü. Bizim fikrimizi çəkə-çəkə...

-Bəs qardaşın? O hardadı indi?

-Şəhərdə... - Bir az fasılə verib: - Xəstəxanada... - dedi.

Könülün səsində titrəyiş, boğazında qəhər vardı. Murad heç nə demədi... Artıq danışmaqdandır. Amma bir neçə saniyədən sonra Könül özü danışmağa başladı...

-Yeddi ay bundan əvvəl həkimlər onun xərçəng xəstəsi olduğunu dedilər... - Ağlayırdı... həm də illərin ağrısını gözlərindən töküb, hıçkırıqlarını içində boğmağa çalışırdı... - Mən ona yaxşı baxa bilmədim..

-Bəs...

-Nə soruştacağını bilirəm. - deyib sözünü kəsdi. - Kollecdə oxumağım müvəqqətidir... Qardaşım oxuduğumu bilmir... Sadəcə ürəyimdə qalan qırıq arzumun kiçik bir hissəsini həyata keçirmək istəyirəm.

-Qardaşının xəstəxana xərclərini kim ödəyir? Axı sən də oxuyursan... işləməyin mümkünsüzdür...

-Yox, işləyirəm... Rayona gəlməyimin də səbəbi budur. Şəhərdə təhsilsiz olduğum üçün məni heç bir işə qəbul etmədirər. Yalnız burda gecə növbəsində iş tapa bildim. Hər ayın sonu şəhərə - qardaşımın yanına gedirəm. Dərmənlərini alıb, xəstəxanada qalmağı üçün müəyyən qədər vəsait verib geri qayıdırəm. Əslində müalicə ilə sağala bilməz... Yalnız əməliyyat olunmalıdır. Amma mən əməliyyat üçün lazımlı olan pulu heç vaxt toplaya bilmərəm. Sadəcə onu bacardığım qədər həyatda saxlamağa çalışıram. O mənim tək ümid yerimdir... O da getsə... Mən möcüzələrə inanıram. - deyib, saqlaşmadan qalxıb, ağlaya-ağlaya qaçıb.

Yerindəcə donub qalmışdı... Bu günə qədər onun üçün əlvan olan hər şey indi bomboz, temiz hava isə boğucu idi... Boğazında səs telləri

bir-birinə düyünlənmişdi... nə udquna bilirdi, nə də danışa... Bütün gücünü toplayıb, yavaş-yavaş addımlarla evə getməyə çalışırdı.

\* \* \*

Bu gün yenə də dərsə gəlməmişdi.

\* \* \*

Cox qəribə idi... Heç ağızını belə açmırı. Sanki hər şeyə qorxu ilə baxırdı..

-Könül... Yaxşısan?

-Vəziyyəti ağırdı.

-...

\* \* \*

Murad səhər yuxudan oyanıb gözlərini açan-dada hava tutqun idi. Sanki təbiət bütün bu olan-lara görə kədərə bürünmüdü... Özünü çox pis hiss eləyirdi. Nəsə demək istədi. Ancaq yadına düşdü ki, evdə təkdi. Nə qollarını tərpədə bilirdi, nə də ayaqlarını... sümükləri işləmirdi... Elə bil bütün orqanları da bədənini tərk etmişdi. Quru bədənində soyuq ruhu gəzirdi...

Bir neçə saat tərpənməz vəziyyətdə qaldıq-dan sonra ayağa durmağa cəhd göstərdi. Ağır-ağır hərəkətlərlə əynini dəyişib, özünü cəmiyyətin içində atdı.

Bir qədər getmişdi ki, şimşək çaxmağa baş-ladı. Buludlar artıq ondan əvvəl hər şeydən xə-bər tutmuşdu...

Yenə də dağınıq fikirləri ilə yol gedib, yağışın yerdə yaratdığı kiçik gölməçələri yararaq kollecə doğru addımlayındı. Uzaqdan Könülü gördü. Düz səkinin ortasında dayanıb göyə baxırdı. Qaça-qaca onun yanına gedib səsləməyə başladı. Amma onu eşitmirdi... Ağlına həmin an heç də yaxşı olmayan... çox pis fikirlər gəldi. Qorxu içində ciyinlərindən tutub silkələmə-yə başladı. Könül başını bir az aşağı əyərək gözlərinin içində dərin bir boşluqla baxırdı... Gözləri qıpqrırmızı idi. O ağlayırdı... Gözlərin-dən göylərdən düşən yağış damlları kimi göz yaşı axırdı..

-O getdi...

Murad heç vaxt bu qədər çıxılmaz vəziyyətdə qalmamışdı... Artıq ürək döyüntülərini belə hiss edə bilmirdi. Elə bil hər şeyin sonu idi... Amma... Könül üçün hər şeyin sonu çoxdan olmuşdu...

**10.12.2017 (02:47 - 06:09)**